

Xalq mahnılarımız

Mehman Musaoğlu*

Giriş

Azərbaycanda xalq mahnılarımız daha XIX yüzildən etibarən görkəmli elm və fikir adamlarının, maarifçilərin, şairlərin, yazıçıların, müəllimlərin və böyük dövlət adamlarının diqqətini özünə cəlb etmişdir. M. F. Axundovun, F. Köçərlinin, R. Əfəndiyevin, M. Mahmudbəyovun, M. İbrahimovun, S. Vurğunun, B. Məmmədovun, Ü. Hacıbəylinin, B. Vahabzadənin və nəhayət ulu öndər Heydər Əliyevin xalq mahnılarımız haqqında söylədiyi çox qiymətli fikirlər vardır. Bu baxımdan ulu öndər Heydər Əliyevin xalq artisti Əlibaba Məmmədova yazdığı məktubunda onun qoşduğu mahnıları və ümumiyyətlə xalq mahnılarımızı çox yüksək qiymətləndirməsi iştirakımızdır. Ulu öndərin özünün də xalq mahnılarımızın sözlərini çox yaxşı bildiyini və yeri gələndə onları əzbər söylədiyini və hətta oxuduğunu belə bu gün hamımız çox yaxşı xatırlayıraq.

1. Xalq mahnılarımızın yaranması və araşdırılması

Xalq mahnılarımız müsiqili poetik-folklorik mətnlərdən ibarətdir. Həmin anonim mətnlər keçmiş zamanlardan etibarən başlangıçda ayrı-ayrı müəlliflər tərəfindən bəstələnərək və ya qoşularaq mahnı kimi oxunmuşdur. Bu baxımdan XIX əsrin axırları və XX əsrin əvvəllərində yaşamış xanəndə Cabbar Qaryagdioğluna istinad edilən 500-dən artıq xalq mahnimizi xatırlamaq yerinə düşər. Həmin mahnıların bir çoxunun sadəcə müsiqisini deyil, sözlərini də Cabbar Qaryagdioğlunun yazdığı söylənilir. Onun hər hansı bir şəhərə və ya bir yerə gedərkən həmin el-oba ilə bağlı bədahətən mahnı söylədiyi rəvayət edilir. Məsələn, "Uca dağlar" və "İrəvanda xal qalmadı" mahnıları bu cür yaranmışdır. Xalq mahnılarımız Azərbaycanda bu gün də yaradılır. Məsələn, Azərbaycanın xalq artisti Əlbaba Məmmədovun qoşduğu mahnılar. Zaman keçdikcə xalq tərəfindən çox sevilən və mənimsənilən həmin mahnılar xalqın milli-mənəvi dəyərinə çevirilir və çox vaxt mahnı müəlliflərinin adları belə unudulur. Əlbəttə, indi yaranan xalq mahnılarımızın müəlliflərinin adlarının unudulmaması və onların informasiya vasitələri və texnologiyalarının imkanları vasitəsilə gələcək nəsillərə ötürülməsi lazımdır. Bu, gələcəkdə bizi biz edən milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasını təmin edən və onların başqaları tərəfindən sahiblənməsinin qarşısını alan çox ciddi amillərdən biri ola bilər.

* Prof. Dr. Gazi Üniversitesi Edebiyat Fakültesi Çağdaş Türk Lehçeleri ve Edebiyatları Bölümü öğretim üyesi,
mehman.musaoglu@gmail.com. Folklor və Etnoqrafiya, Bakı, 2012, No 2, s.20-36

Azərbaycanşunaslıqda xalq mahnılarımıza həsr olunmuş çox ciddi bir monoqrafik əsər, təəssüflər olsun ki, hələlik yazılmamışdır. Sadəcə sözügedən mövzuya Azərbaycan xalq ədəbiyyatına dair yazılmış ayrı-ayrı dərs kitablarında qısaca olaraq yer verilmişdir (Əfəndiyev 1992: 11-218). Bununla bərabər, xalq mahnılarımızın poetik-semantik və folklorik-struktural özəlliklərinə dair ara-sıra yazılan bəzi ciddi məqalələrə təsadüf olunur. Məsələn, folklorşunas M. Cəfərlinin “Xalq mahnılarının folklor janrı kimi poetik-semantik xüsusiyyətləri”(2007) adlı məqaləsi bir elmi araşdırma nümunəsi kimi diqqəti çəkir. Həmin məqalədə əslində türkologiyada ilk dəfə olaraq konkret bir şəkildə “mahnı” və “nəğmə” mətnləri konseptual-tipoloji planda bir-birindən fərqləndirilmişdir. Belə bir araşdırma sözügedən folklorik mətnlərin gələcəkdə, daha geniş bir konseptual müstəvidə ədəbi-linqvistik baxımdan müqayisəli olaraq öyrənilməsinə yol açmaqdadır. Qeyd olunmalıdır ki, çağdaş dilçilik və ədəbiyyatşunaslıq elmləri XXI yüzildə çox yüksək bir elmi-filoloji səviyyəyə gəlib çatmışdır. Azərbaycanda da filologiya elminin, xüsusilə də linqvistikanın sintaksis və mətn dilçiliyi sahələrinin son illərdə gəlib çatdığı inkişaf səviyyəsi buna konkret bir örnək olaraq göstərilə bilər.

Fikrimizcə, xalq mahnılarımızın hərtərəfli olaraq araşdırılması bu gün məhz belə bir filoloji və linqvistik kontekstdə davam etdirilməlidir. Onların poetik-musiqili mətnlərinin fəlsəfəsi və xalq musiqisi ladında ifadə edilən ədəbi-psixoloji təhkiyəsi diqqət mərkəzində olmalıdır. Bu milli-poetik fəlsəfə və təhkiyə keçmişə görə retrospektiv, indiyə və gələcəyə görə prospектив, milli özə və kimliyə əsasən isə interospektiv aspektlərdə (Musayev 2011: 59-60) dərindəki və üzdəki quruluşları ilə bütövlükdə öyrənilməlidir. Bəs Azərbaycan filologiyasında elmi-linqvistik araşdırmaların və özəlliklə də mətn dilçiliyinin gəlib çıxdığı müasir inkişaf səviyyəsi və son olaraq da aldığı elmi-metodik nəticələr xalq mahnılarımızın sözügedən aspektlərdə öyrənilməsinə hansı imkanları saxlamaqdadır?

Azərbaycan dilçiliyində bütövlükdə cümlə sintaksisinin, ayrılıqda isə sintaktik vahidlərin dönyanın qavramlar xəritəsinə və çağdaş filologianın son nailiyyətlərinə əsasən konkret konseptual-struktur təsviri verilir, sadə və mürəkkəb cümlələrin yeni linqvistik təsnifləndirmələri aparılır. Məhz belə bir elmi-filoloji kontekstdə mürəkkəb sintaktik bütövlərin, yəni mətnlərin linqvistik sərhədləri müəyyənləşdirilir və onların əsas qurucu elementləri dil-nitq örnəkləri ilə konkret olaraq göstərilir (Abdullayaev 1999; Musayev 2011; Abdullayev., Məmmədov., Musayev...2012). Özəlliklə də yuxarıda göstərilən son əsərdə mətn çağdaş linqvistikada, Aərbaycan dilçiliyində və türkologiyada çox geniş bir filoloji-linqvistik kontekstdə homojen, ardıcıl və kommunikativ bir bütün olaraq konkret örnəklərlə işıqlandırılır. Azərbaycan dili materialları əsasında mətnin kompozisiyası, koqeziyası, mətnyaratmadə özünü göstərən formal və semantik əlaqə növləri, məzmun əlaqələri və s. çox geniş bir linqvistik-filoloji aurada öyrənilir (2012: 13-42; 88-182; 222-250). Türkologiyada və Azərbaycan dilçiliyində ilk dəfə olaraq mürəkkəb sintaktik bütövlərin aktual üzvlənməsi araşdırmağa cəlb olunur, Azərbaycan-türk mətninin intellektual mahiyyətinin açılımı və dönyanın qavramlar xəritəsinə əsasən konseptual təhlili məsələlərinə toxunulur. Buna bağlı olaraq sözügedən mətnin ədəbi-, üslubi-, semiotik- və koqnitiv-linqvistik təhlili təcrübəsi gerçəkləşdirilir (2012: 251-320). Beləliklə, xalq mahnılarımıza da ayrı-ayrı konkret sözlü-musiqili mətn örnəkləri olduğu üçün bu gün ədəbi-linqvistik yönələri ilə belə bir konseptual-filoloji təhlilə cəlb olunmalıdır.

2. Xalq mahnılarımızın konseptual-linqvistik aspektde öyrənilməsi

İndi çağdaş filologiya elmində artıq xalq mahnılarımızın folklorik-filoloji və ya ədəbi-linqvistik özəlliklərinin dünyanın qavramlar xəritəsinə əsasən konseptual olaraq öyrənilməsi problemi gündəmə gəlmışdır. Azərbaycanşunaslıqda belə bir araşdırma-öyrənilmə istiqamətinin çox geniş bir elmi-diskursiv aurasının olduğu yuxarıda göstərilən dərs vəsaitlərində elmi-praktik parametrləri ilə ortaya qoyulmuşdur. Əlinizdəki məqalədə də xalq mahnılarımızın təhlilində metodologiya və metod baxımından məhz həmin əsərlərdə ifadə edilən filoloji-mətnlinqvistik* zəminə əsaslanılmışdır. Belə ki, digər folklorik örnəklərlə də müqayiseli olaraq “Sarı gəlin” və “Küçələrə su səpmişəm” adlı xalq mahnılarımızın ədəbi-, folklorik- və poetik-linqvistik özəlliklərinin konseptual-koqnitiv olaraq açıqlanması təcrübəsi aparılmışdır. Əlbəttə, kiçik bir məqalədə xalq mahnılarımızın etik, estetik, poetik semantikasından və folklorik-konseptual quruluşundan hərtərəfli olaraq bəhs etmək mümkün süzdür. Biz sadəcə filoloq və türkoloqlarımızın diqqətini sözügedən elmi-filoloji zəmində xalq mahnılarımızın bəzi ədəbi-linqvistik özəlliklərinin diaxronik-arxetipik görünümündə konseptual olaraq öyrənilməsinə cəlb etmək istədik.

Ümumtürk folklorik mətninin ilk örnəklərində sərbəst olaraq ifadə olunan şeir parçaları əsasən 2-24-28 saylarında gerçəkləşən ritmik-tonik və təhkiyəvi-rifmik bir hecalanma sistemi ilə qafiyələnir (Musaoglu 1999:1013). Qədim türk şerində ilikin mətnləşmə əsnası sözügedən sərbəst qafiyələnmə sisteminə bağlı olaraq gerçəkləşir. Buna bağlı olaraq makromətn səciyyəli mətnləşmə söz birləşmələri və qrupları, sadə və mürəkkəb cümlələrlə qurulan sintaktik bütövlərin daha geniş bir mətnlinqvistik təhkiyədəki simmetrik və asimetrik sıralanmaları ilə özünü göstərir. Ancaq bu, formal olaraq belədir. Məzmun planı etibarilə müxtəlif sintaktik konstruksiyaların və mürəkkəb sintaktik bütövlərin mətndə işlənilməsi hər hansı bir ünsiyyət əsnasının diskurs ortamında konkret olaraq geçəkləşməsi ilə şərtlənir. Bu gerçəkləşmə isə danışanın və ya müəllifin dinləyənin və oxucunun dərk etdiyi əsas bədii fikrinin özəl mətnqurucu semiotik işarələrlə geniş oxucu və dinləyici auditoriyasına nə dərəcədə uğurlu ötürülməsi ilə müəyyənləşir. Özəl mətnqurucu işarələrin işlənilməsi isə danışan və dinləyən arasındaki informasiyavericiliyin dayandığı dərindəki və üzdəki konkret hadisələr, fenomenlər və onlarla ifadə edilən ana fikirlərlə bağlı olur. Həmin işarələr müasir filologiya elmində ədəbi-semiotik mahiyyətli mətnqurucu vasitələr olaraq öyrənilir. Bu isə o deməkdir ki, hər hansı bir ədəbi-bədii mətn sadəcə fonemlərdən, morfemlərdən, leksemələrdən, frazemlərdən, söz birləşmələrindən və cümlələrdən ibarət deyildir. Hər hansı bir bədii mətnin həmin semasioloji dil işarələri ilə ifadə olunan özünə məxsus semiotik mahiyyətli özəl mətnqurucu işarələri də olur. Həmin semiotik işarələrin hərəkətləri isə mətndə ifadə edilən müəllif reallığını və ya bədii fikrini ayrı-ayrı konkret hadisələrlə, bəşəri və milli-mənəvi dəyərləri bildirən fenomenlərlə göstərir.

* Azərbaycan dilində “**mətnlinqvistik**” şəklində işlədilən söz mətnə aid olan linqvistik özəllikləri bildirir. Həmin söz bir linqvistik termin olaraq ingiliscə “Text Linguistics” almanca “textlengüistik”, rusca “лингвистика межсмысла”, Türkiyə türkçəsində isə “metindilibilimsel” sözləri ilə ifadə olunur.

Qeyd: Çağdaş filologiyada konkret tematik ifadələr yerində özünü göstərən başlıqların ayrı-ayrı diskursiv ortamlarda özəl mətnqurucu işarələr yerində işlənilməsi bədii mətn yaradıcılığı materialları əsasında geniş aşdırılmaqdadır. Görkəmli rus yazıçılarından A. P. Çexovun “Gecikmiş çıxəklər”, M. A. Şoloxovun “Xal” və V. M. Şukşinin “Yaşamaq yanğısı” hekayələrinin başlıqları tematik məna-anlam yükünün ağırlığı baxımdan diqqət çəkicidir. Söyügedən əsərlərin və bunlara oxşar digər klassik və müasir əsərlərin mətnlərinin başlıqları ilə bərabər, formal-semantik quruluşu da indi rus dilçiliyində geniş öyrənilməkdədir (Поповская 2006: 130-156; 37-48; 168-297). Ümumiyyətlə, başlıqlar mətnlərdə ifadə edilən tarixi və gündəlik hadisə və gedışatların mühtəvasının bir əsas süjet xəttində birləşdirilməsini təmin edən mətnqurucu özəl işarələrdəndir. Onlar müəllif dünyası qavramlarının açıqlanmasında bir özək söz-ifadə olaraq özünü göstərməkdədir. Azərbaycan ədəbiyyatında da özəl mətnqurucu işarələr olaraq çox böyük uğurla işlədilən həm klassik, həm də müasir səciyyəli bədii əsər başlıqları çoxdur. Bu baxımdan C. Məmmədquluzadənin “Poçt qutusu” və Ə. Haqverdiyevin “Bomba” hekayələrinin; M. Cəlalin “Bir gəncin manifesti”, İ. Şixlinin “Dəli kür”, Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” və Kamal Abdullanın “Yarımçıq əlyazma” romanlarının başlıqları örnək olaraq göstərilə bilər (Musaoğlu 2011: 36-37).

Xalq mahnılarımızın poetik-musiqili mətnləri də, hər şeydən öncə, özəl mətnqurucu işarələrlə qurulur. Həmin özəl mətnqurucu işarələr bilavasitə xalqın sevgisinə, arzularına, istəklərinə, dərdinə-sərinə, gələcəyə inamına, onun ən dəruni duyğularına sintaktik, semantik və praqmatik olaraq işarə edir. Bu baxımdan xalq mahnılarımızın başlıqları ən gözəl seçilmiş özəl mətnqurucu işarələr kimi qiymətləndirilə bilər. Məsələn, “Irəvanda xal qalmadı”, “Qaragilə”, “Azərbaycan maralı” mahnılarının başlıqları nə qədər gözəl, nə qədər uğurlu seçilmişdir! Həmin başlıqlar saf və səmimi, ailəsinə və sevgilisinə ən dəruni duyğularla bağlı olan bir Azərbaycan gözəlinə işarə etmirmi?! Əlbəttə, edir. Birinci mahnının mətnində işlənilən və üzə, gözələ xüsusi yaraşıq, gözəllik verən, Azərbaycan ədəbiyyatında və xalq mahnılarımızda milli mentalitetimizə yönəlik interospektiv səciyyəli mahiyyət qazanan “qoşa xal” bənzətməsi Cabbar Qaryağdıoğluunun çox uğurla seçdiyi özəl bir mətnqurucu işarə deyildirmi?! Bəs sözügedən poetik-musiqili mətnin başlığında işlənilən “Irəvan” toponimik adı? “Irəvan” özəl adı həm sözügedən mahnı mətninin ədəbi-konseptual semiosferasına, həm də Azərbaycan adlı dünyamızın tarixi-məkani qavramlar xəritəsinə retrospektiv, prospektiv və interospektiv baxımlardan işarə edən ən önəmli mətnqurucu işarələrdən biridir. Bakı, Gəncə, Şuşa, Xankəndi, Naxçıvan, Şəki, Dərbənd, Təbriz toponimik adları kimi! Belə özəl mətnqurucu işarələr, təbii ki, “Sarı gəlin” və “Küçələrə su səpmişəm” xalq mahnılarımızın mətnlərində də vardır. Məsələn, “Sarı gəlin” və ya sadəcə “Gəlin” və Çoban”, “Küçələrə su səpmək” və “Yar” söz-ifadələri. Həmin bədii mətnqurucu semiotik işarələr konseptosferik sistemdə “esq, sevgi, məhəbbət və son dərəcə dəruni insanı duyğular”ı bildirən qavramlarla (konseptlərlə) çox yaxından bağlıdır. Ancaq sözügedən özəl mətnqurucu işarələr burada Azərbaycan qavramlar dünyasının milli-mənəvi mahiyyət və konkret olaraq da intim yaşanmışlıq və ya həyatılık səciyyəsi daşıyan elementlərini işarələyir. Buna görə də onlar mili mentalitetə bağlı interospektiv səciyyəli faktların, hadisələrin, ən müxtəlif folklorik hekayətlərin və rəvayətlərin poetik olaraq dərk olunması və konseptual müstəvidə adlandırılmasıdır. Bununla da xalq mahnılarımızı formalaşdırıran həmin özəl mətnqurucu işarələr digər adekvat semiotik quruluşlardan və ya “semiozis”lərdən* fərqlənirlər (Musaoğlu 2011: 34-35).

* *Semiozis* (yunan. *sema* ‘işarə’) işarə prosesi deməkdir və işarələrin yaratma, qurma, hərəkət və açıqlama özəlliklərini ehtiva edir. Bu termin tez-tez kommunikasiya anlayışının və ya sözünün sinonimi kimi də işlədir. Bunun nəticəsində işarənin işarələnənlə işarələyən arasındaki uyğunluğu qurulmuş olur. *Semiosfera* (yunan. *sema* ‘işarə’, *sphaira* ‘şar’) isə işarələrin qlobal sahəsi və əhatə dairəsi, məkan və zamanda mövcud olan işarələri və dil əlaqələrinin bütünü ehtiva edən semiotik məkandır. Semiosfera anlayışını, semiotik kulturologiyada ilk dəfə olaraq Y. M. Lotman işlətmiş və elmi ədəbiyyata bir termin olaraq o göttürmişdir. Semiosfera öz obyektinə və mahiyyətinə görə mədəniyyət kimidir. O, hər şeydən öncə, verici (adresant) və alıcıının (adresat) əvvəlki kulturoloji təcrübəsindən və eyni zamanda informasiya kanalından asılı olan zəruri dil kommunikasiyalarının zəminini təşkil edir. Semiosferanın bütün elementləri münasibət formullarının bir-biri ilə davamlı olaraq transformasiya olunduğu dinamik bir durumda yerləşir (Стариченок 2008: 539-540).

Əcdad türklərin ilk folklorik şeir yaradıcılığı animizm, totemizm və antropomorfizm çağından mifologiya çağına və sonuncudan isə dastan epoxasına erkən keçiş döñəmlərində gerçəkləşmişdir. Söyügedən folklorik şeir yaradıcılığı ədəbiyyat tarixinin ilk inkişaf mərhələlərində orijinal bir mətnlinqvistik quruluşda formalaşmışdır. Bu isə söyügedən bədii quruluşun filologiyada ədəbiyyat tarixi, nəzəriyyəsi və ədəbi təhlil baxımından özəl bir elmi-konseptual açıqlanmsının verilməsini günümüzdə zəruri hala gətirmiştir. Sonrakı dövrlərdə də həm məzmun, həm də forma etibarilə eyni ədəbi-bədii quruluşlarda gerçəkləşən həmin şeir şəkillənmələrinin adlandırılması və ya dəqiq filoloji tərifi ümumi mətn tipologiyası baxımından mübahisə doğurmuşdur. Söyügedən şeir şəkillənmələri ədəbiyyat çevrələri və ya ədəbiyatsevərlər arasında daha çox “səcli şeir, səcli nəşr”, “nəşr səciyyəli şeir” və ya sadəcə mənzumə kimi adlandırılmışdır.

Qeyd olunmalıdır ki, “Səc’ öz-özlüyündə qafiyələnmə deməkdir, fərqi odur ki, qafiyə şeirdə işlənilir və misraların sonunda olur; səc’ isə daxili qafiyələnmə prinsipi ilə qurulur, həm şeirdə, həm də nəsrədə olur” (Mirəhmədov 1998: 193). Və səc’ bir şeir şəkli olmaq etibarilə, əsasən, əruz vəznində işlənilir, M. Füzulinin və M. Ə. Sabirin yaradıcılığında səc’li şerin ən gözəl nümunələri yer almışdır (1998: 193). Ən qədim türk şerinin ortaya çıxması isə, yuxarıda da göstərildiyi kimi, Azərbaycan və ya Türk dünyası şairlərinin əruz vəznindəki şeir yaradıcılığından çox-çox əvvəllərə təsadüf edir. Başlanğıcda heca vəznində söylənilmiş və əruz vəznində Azərbaycan türkcəsində və ya digər türk ədəbi dillərində sonralar da yazılmış olan səcli və digər orijinal şeir şəkilləri ən qədim türk poetik mətni kontekstində araşdırılmaya cəlb olunmalıdır. Çünkü, ilk folklorik təhkiyə döñəmlərində həmin folklorik şeir yaradıcılığı əslində “bədii nəşr”in və ya sonralar qaravəlli, lətifə, nağıl və dastan və s. olaraq gerçəkləşən şifahi xalq ədəbiyyatı növlərinin də yerində işlənilmişdir. Bunların məzmun planı baxımından ifadəsi isə qədim türklərin geniş Avrasiya coğrafiyasındaki siyasi, iqtisadi və etnik-dəmoqrafik hərəkətlənmələrinin şifahi olaraq ifadəsi ilə six bir şəkildə bağlı olmuşdur. Beləliklə, xalq mahnılarımız əslində səcli şeirlə və nəğmələrlə ifadə olunan ümumtürk yaşam məzmununun və sonralar köçəri-yerləşik həyat şərtlərində də yaşanan eşq, sevgi, səmimiyyət, saflıq və sədaqət duyğularının musiqili-lirik ifadəsi olmuşdur. Bu gün də belədir.

Qədim türk şeri başlanğıcda söyügedən sərbəst şeir formlaşmaları ilə daha yaygın olaraq işlənilmişdir. Həmin şeir şəkli yeddi hecalı ümumtürk şeri və ya bayatları (maniləri) və xalq mahnıları (Türküləri, jırları) ortaya çıxana qədər çox işlək olmuşdur. Bunların içərisində yer alan nəğmələr isə daha çox kollektiv surətdə oxunan və çox zaman da bədii hüdutları açıq qalan poetik-folklorik mətnlərdən ibarətdir. Birincilərin və ya səcli ədəbi-folklorik hadisənin işləkliyi Azərbaycan filologiyasında ayrıca olaraq vurgulanmaqdadır (Nəbiyev 2002: 632-650). Ancaq bu və ya digər şəkillərdə dastan söyləmə təhkiyəsinə də xas olan belə bir poetik mətnləşmə quruluşu daha çox asimmetrik səciyyəli sintaktik-mətnlinqvistik hadisələrin ümumtürk mətnində işlənilməsilə sonralar da gerçəkləşmişdir. *Sintaktik paralellik, inversiya və parselyatikləşmə* kimi dil-nitq hadisəleri söyügedən poetik mətnləşmə quruluşunda əsas mətnyaratma faktorlarındanadır (Musaoğlu 2003).

Sintaktik paralellik və ya paralelizm hadisəsinin mətnqurucu bir vasitə olaraq işlənilməsindən “Türk ədəbi dillərində mürəkkəb cümlə sintaksisi” (2011: 281-316) adlı dərs vəsaitimizdə ayrıca olaraq bəhs edilmişdir. Söyügedən dil-nitq hadisəsi hər hansı bir dil-danışq ortamında müəyyən qədər fərqli və ya yaxın anlamların eyni qrammatik meyarlarla

müəyyənləşdirilə bilən cümlə komponentləri və cümlələrlə ifadəsi deməkdir. Əslində belə bir dil-nitq hadisəsi və ya ritmik-sintaktik paralelizm olayı bir-birilə qohum və qohum olmayan müxtəlif dillərdə özünü göstərən nisbi xarakterli sintaktik universallığıdır (Жирмунский 1974: 652). Söyügedən sintaktik hadisə oxşar və fərqli leksik tərkiblərdə (лексическое наполнение) gerçəkləşir. Ancaq burada söz birləşmələri və qrupları, cümlələr və s. kimi eyni qrammatik quruluşda olan dil vahidləri eyni bir sintaktik-mətnlinqvistik vəzifəni yerinə yetirir. Ümumtürk folklorik mətninin müxtəlif növlərində istər sadə, istərsə də mürəkkəb cümlələr və onların ayrı-ayrı komponentləri söyügedən poetik-folklorik mətnləşmə prosesində sintaktik paralellər olaraq işlənilir. Məsələn:

A. Sadə cümlə örnəyində:

(1)

Türkiyə türkcəsi: **Anasına bak, kızını al,**
kenarına bak, bezini al.

Azərbaycan türkcəsi: **Anasına bax, qızını al,**
qırğıına bax, bezini al.

Türkmən türkcəsi: **Enesini gör-de gızını al,**
girasın, gör-de bezini al (**Musaoglu 2002a:139**).

Oğuz qrupu türk ədəbi dillərindən gətirilən atalar sözü örnəyi genişlənmiş sadə cümlə ilə ifadə olunur. Onun mübtədəsi “sən” şəxs əvəzliyi ilə ifadə edilən bir leksik vahiddən ibarətdir. Buradakı genişlənmiş sadə cümlə tarixi-diaxronik xarakterli bir poetik-folklorik mətnləşmə təkamülü keçirmişdir. O, həmin təkamül prosesində müəyyən bir konseptual-linqvistik mahiyyət qazanmış və oğuz qrupu türk dillərində ədəbi-folklorik mətn səviyyəsində gerçəkləşmişdir. “Anasına bax, kənarına bax; qızını al, bezini al” sintaktik paralelləri bir atalar sözündə şeir misraları kimi qafiyələnmişdir. Başqa bir sözlə, poetik cümlə-mətnində qafiyələnmə sintaktik paralellərin işlənilməsi ilə mümkün olmuşdur. Eyni sintaktik mətnqurucu vasitələr-paralellər “Sarı gəlin” şerinin mətnində də özünü bu və ya digər şəkillərdə göstərir:

(2)

Saçın ucun hörməzlər,
Gülü sulu dərməzlər, sarı gəlin.
Bu sevda nə sevdadı?
Səni mənə verməzlər,
Neynim aman, aman, sarı gəlin.

Bu dərənin uzunu,
Çoban, qaytar quzunu,
Nə ola bir gün görəm
Nazlı yarın üzünü.
Neynim aman, aman, sarı gəlin.

Azad ellər ayırsı,
Şana tellər ayırsı,
Bir gününə dözmədim,
Oldum illər ayırsı.

Neynim aman, aman, sarı gəlin (Min bir mahnı 2007: 421)

Folklorik bir növ olaraq atalar sözləri və məsəllərin yaranması çox vaxt tarixdə baş vermiş ayrı-ayrı konkret ibrətamız hadisələrdən nəşət tapır. Və ya etnik, etnoqrafik səciyyəli gedişat və gəlişmələri meydana gətirən canlı faktorlarla, müxtəlif semiotik işarələrlə sıx bağlı olur. Buna görə də hər hansı bir atalar sözü örnəyində bütün bunları söyləyən müdrik bir danışan ata və bir də onu dinləyən oğullar və qızlar vardır. Xalq mahnısında isə belə deyildir. Xalq mahnısında danışan ozandır və ya aşiqdır. O, yuxusunda “buta” verilmiş bir haqq aşiqidir. Dinləyən də sıradan adı bir vətəndaş deyildir. Dinləyən, yəni müraciət olunan şəxs burada sayılan, sevilən və seçilən bir Azərbaycan-türk gözəlidir! Uzunboylu, incəbelli, gülərzülü, telli-toqqalı, uzunhörüklü Sarı Gəlindir və ya Sara Gəlindir, Dilbərimdir, Qara Gilədir, Azərbaycan Maralıdır!

Xalq mahnımızda ifadə edilən ümumi anlam, fikir və məzmun Azərbaycan-türk qavramlar dünyasının xəritəsi ilə və ya “Azərbacançılıq”la sıx bağlıdır. Türk-islam mədəniyyətinə bağlı “**Tanrı haqqı, axırət, qədər, qonşuluq əlaqələri, ailə, bakırəlik, qəhrəmanlıq, yol, sevgi, eşq, məhəbbət, həsrət, qonaqpərvərlik, nifrət**” kimi qavramların bədii açıqlanması ümumtürk mətninin poetik-folklorik təhkiyəsində geniş yer tutur. Həmin qavramlara əsasən gerçəkləşən bədii mətnləşmə və ya diskursiv anlatım isə türkcə olaraq konseptual-linqvistik səciyyəli mikro- və makromətn komponentlərinin dialoji-çərçivəli və ontoloji-sintaktik sıralanmamalrı* və sintaktik paralellərlə qurulur. Sözügedən qavramlar xəritəsində yer alan *ailə, bakırəlik; bakır və bakırə; sevgi və gözəllik; eşq, məhəbbət və həsrət*

* **Dialoji-çərçivəli sintaktik quruluşlar və ya ontoloji səciyyəli əsl ümumtürk mətni örnəkləri.** Azərbaycan türkçəsində “ontoloji” şəklində işlənilən söz “ontologiya” isminin sıfətidir. “Ontologiya” isə varlıq haqqında elm deməkdir (Türkçe Sözlük 2005:1505). Burada “ontoloji” sözü bütövlükdə ümumtürk dilinə, ayrılıqda türk ədəbi dillərinə məxsus olan simmetrik-tipoloji özəllikli mürəkkəb cümlə və buna bağlı olaraq müəyyənləşən konkret bir mətn növünü ifadə etmək üçün işlədir. Mürəkkəb sintaktik bütövlərin mətnlinqvistik quruluşunun dialoji-çərçivəli və ya ontoloji terminləri ilə ifadə edilməsinə golincə isə:

Tema (verilən, məlum olan) və rema (söylənilən, yeni verilən) cümlənin və mətnin bir-birinə bağlı olaraq işlənilən semantik-funksional komponentləridir. Komponentlərin simmetrik xarakterli sıralanması ilə subordinativ-obyekt mənali mürəkkəb cümlələrin cümlə və mətn səviyyələrində gerçəkləşən subordinativ-qapalı konstrusiyalarından araşdırımızda ayrıca olaraq bəhs edilmişdir (Musaoğlu 2002b: 141-143). Cümə və mətn üzvlərinin semantik-funksional üzvlənməsinə görə sıralanan dialoji səciyyəli çərçivəli-sintaktik quruluşlar dərs vəsaitində əsl ümumtürk mətni örnəkləri səviyyəsində müəyyənləşdirilir (Musayev 2011: 278-288). “Ontoloji, dialoji və çərçivəli” sözləri bir yerdə sözügedən linqvistik qavramın açıqlanması üçün ilk dəfə tərəfimizdən işlədir (Musaoğlu 2002b: 14). *Dialoji* (Yun. Diálogos-söhbət, iki və ya çox şəxsin bir-biri ilə danışması) leksemi *dialog* sözünün sıfəti və ya təyini kimi *dialogla* əlaqəli olan mənasına gəlir. Türk ədəbi dillərinə aid nəsrlə yazılan mətnlərdə özgə nitqi (vasitəli və vasitəsiz nitq) və daxili nitq şəkillərində danışq və qarşılıqlı dialog qurulması ortamlarına görə gerçəkləşir. Buna görə türkcə əsl mətn hadisəsi semantik-funksional özəlliyini ifadə edən linqvistik terminin ilk komponenti *dialoji*, ikinci komponenti isə *çərçivəli* sözləri ilə ifadə olunur. Sözügedən linqvistik anlayışın çərçivəli alt qavramına görə ifadə olunması göstərilən sintaktik-mətnlinqvistik hadisənin “çərçivəlmək” fəaliyyəti ilə gerçəkləşməsinə bağlıdır (Musaoğlu 2002b: 318). Dialoji-çərçivəli-sintaktik quruluşlar türk ədəbi dillərdə həm şeirlə, həm də nəsrlə nəql edilən və yazılın mətnlərdə işlənilir.

duygularının “izoqlosları” məhz Azərbaycan adlı etnoqrafik-folklorik coğrafiyada yanıbsönürlər. Həmin qavramları və onların Azərbaycan-türk kontekstindəki semiotik işarələrini poetik-musiqili mətnində canlı bir ifa ilə təqdim edən və ya onu ilk olaraq meydana gətirən də uzaq keçmişimizdə ozan, sonralar aşiq, yaxın keçmişimizdə və günümüzdə isə xanəndələrimizdir. Daha doğrusu, hər hansı bir xalq mahnimizin və “Sarı gəlin” mahnisinin da mütləq bir ilk Azərbaycanlı-türk ifaçı yaradıcısı və ya dilə gətirəni olmuşdur. Bu baxımdan sözügedən xalq mahnimizin yaranmasının müxtəlif hadisə və rəvayətlərlə əlaqələndirilməsi təbiidir və ən yaxşı halda xoş niyyətli xaqq etimologiyasından başqa bir şey deyildir.

Qeyd: “Sarı gəlin” xalq mahnisinin tarixi məzmunu, yaranması və ya semantik etimologiyası haqqında çox maraqlı folklorik hekayətlər, rəvayətlər və müxtəlif təzadlı fikirlər də vardır. Məsələn, Sarı Gəlin proobrazının “Günəş” və ya bir slavyan, gürcü, erməni gözəli olduğu söylənilir. Hətta həmin gözəlin bir xristian dininə mənsub olan qıpçaq türkü olduğu da deyilir. “Apardı sellər Sarani” xalq mahnimizə əsaslanılaraq “Sarı Gəlin” ifadəsinin “Sara Gəlin”dən a/ı səs dəyişməsi nəticəsində əmələ gəldiyini söyləyənlər də vardır. Ancaq bir çox rəvayətdə xristian dininə mənsub olan gözələ aşiq olanın bir türk olduğu nəticəsinə də gəlinir. O zaman həmin igidin xristian bir qıpçaq türkü olması da istisna deyildir! Söyügedən mahni mətninin müxtəlif folklorik variantları vardır. Qıpçaq, Azərbaycan və Ərzurum variantları bunların içərisində ən yayılanlarıdır. Bu isə mahni mətninin ilkin folklorik variantlarının məhz Türk-Qıpçaq-Oğuz dönyasının yovşanlı çöllərində, axarı-baxarlı ellərində və obalarında meydana gəlməsinə dəlalət etmirmi?! Beləliklə, bütövlükdə xalq ədəbiyyatı növlərinə məxsus olan folklorik örnəklərin çox variantlılıq hadisəsi burada həm sözügedən mahni mətninin söylənilməsində, həm də onun yaranmasına dair hadisə və rəvayətlərin müxtəlifliyində özünü göstərir.

Azərbaycan-türk poetik-folklorik mətnində yer tutan, ancaq sözlü olaraq ifadə edilməyən “ozan-aşiq” və “Sarı gəlin” prototipləri ədəbiyyatımızın mifoloji dövrdən dəstən çağına keçid dönməmində şəkillənən arxetipik proobrazlarındandır. Onlar poetik-folklorik mətnyaratmadə özəl mətnqurucu semiotik işarələr olaraq işlənilir. Bu baxımdan “Sarı gəlin” xalq mahnisində müraciət edənin və müraciət olunanın etnik-milli kimliyi şeirlə ifadə olunan əsas qavramın və ya qavrayışın (konseptin) məzmunu ilə çox yaxından bağlıdır. Həmin məzmun əslində öncə “Türklük” və “Azərbaycanlılıq” qavramlarının, sonra isə onlara bağlı olaraq abır-həya, sevgi-məhəbbət duyğularının bədii açıqlanmasıdır. Bu açıqlanma və ya milli-folklorik fikir reallığı Beyrəklə Banuçıçək, Aşıq Qəriblə Şahsənəm segisi və həsrəti bədii gerçekliyinin eynisidir, Əsli və Kərəm arasındakı eşqdən isə fərqlidir. Və bütövlükdə saf və müqəddəs məzmunu ilə seçilən və xalq şerimizdə bütün bu incəlikləri ilə ifadə olunan əlçatmaz “əflatuni sevgi-həsrət”dən ibarətdir. Bu həsrət şeirdə ikinci bəndin orta mərhələsini və söylənilən əsas fikrin məğzini təşkil edən “Nə ola bir gün görəm, Nazlı yarın üzünü” misraları ilə çox açıq bir şəkildə ifadə olunur.

Sözügedən xalq mahnısı, yəni yeddihecalı klassik gərəyılı xalq şeri “aabaa” şəklində qoşulmuşdur. Bütün bəndlərdə birinci, ikinci, dördüncü misralar həmqafiyə, üçüncü misra isə sərbəstdir. Şeir üç bənddən ibarətdir. Hər üç bəndin sonunda gələn ‘Neynim aman, aman, sarı gəlin’ nəqəratı Azərbaycan-türk şerində çox təsadüf edilən bir sintaktik təkrir olaraq da qiymətləndirilə bilər.

Sözügedən sintaktik təkrir folklorik-ədəbi makromətni təşkil edən hər üç mürəkkəb sintaktik bütövün sonluq-komponenti yerində işlənilir. Bu isə həmin sintaktik təkririn həm bütövlükdə folklorik-ədəbi makromətnin, həm də sözügedən mürəkkəb sintaktik bütövlərin konseptual səciyyəli mətnqurucu əlaməti olaraq işlənildiyini göstərir.

Maraqlıdır ki, birinci bəndin ikinci misrasının sonunda, digər bəndlərin və elə birinci bəndin də sonunda “Neynim aman, aman” yardımçı dil-nitq vasitələri ilə işlənilən “Sarı Gelin” müraciət-ifadəsi gəlməkdədir. Bu, fikrimizcə, makromətni təşkil edən mikromətnlərdə, yəni mürəkkəb sintaktik bütövlərdə sıralanan sintaktik paralellərin qrammatik-sintaktik formalaşması ilə də bağlıdır. Birinci bənddə və ya mürəkkəb sintaktik bütövdə felin inkar şəklində, qeyri-müəyyən gələcək zamanla ifadə olunan bir geniş zaman anlayışı vardır. Qeyd olunmalıdır ki, qeyri-müəyyən gələcək zamanla geniş zaman anlayışının çox açıq olaraq ifadə edilə bilmək özəlliyi türk dilləri arasında ən çox Azərbaycan dilinə məxsusdur. Çərçivələnməyən həmin geniş zaman anlayışı şerin ilk iki misrasında “Saçın ucun hörməzlər; Gülli sulu dərməzlər; sarı gəlin” deyim-frazeologizm quruluşundakı interospektiv səciyyəli qəlib-ifadələrlə ifadə olunmuşdur. Bu isə şerin birinci bəndində “Sarı gəlin” ifadəsinin iki dəfə işlənilməsini zəruri edən mətnlinqvistik səbəblərdən biridir.

Mətn dilçiliyi baxımından “Sarı gəlin” Azərbaycan xalq mahnısının makromətni üç mikromətndən, yəni mürəkkəb sintaktik bütövdən təşkil olunur. Daha doğrusu, şerin hər bir bəndi müstəqil bir mürəkkəb sintaktik bütövdən ibarətdir. Burada abzas, bənd və mürəkkəb sintaktik bütövün sərhədləri üst-üstə düşür. Şerin poetik-folklorik uğurunu şərtləndirən mətnlinqvistik özəlliklərdən biri, bəlkə də birincisi elə budur! Həmin bəndlərdə və ya sintaktik bütövlərdə isə birinci, ikinci və dördüncü misralar sintaktik paralellərlə ifadə edilir. Şerin bütün bəndlərində birinci və ikinci misralar mürəkkəb sintaktik bütövün *baş*, üçüncü və dördüncü misralar *orta*, “Neynim aman, aman, sarı gəlin” sintaktik təkriri ilə ifadə olunan komponenti isə onun *sonluq mərhələsini* təşkil edir.

Sözügedən xalq mahnısı ümumtürk mətninin əsas qurucu vasitələrindən biri olan sintaktik paralelizm hadisəsinin işlənilməsilə mifoloji çağdan dastan epoxasına keçiş zamanında və ya qədim türk epiq şerinin formalaşlığı erkən dönmədə təşəkkül tapmış folklorik bir mətn örnəyidir. Bunu, hər şeydən öncə, yuxarıda Oğuz qrupu türk dillərindən gətirilən “Anasına bax, qızını al, qırğına bax, bezini al.” “Atalar sözü konteksti” ilə aparılan konseptual-linqvistik müqayisə də sübut edir. Belə ki, həmin kontekstdə ifadə olunan və Azərbaycan-türk gözəlinə aid edilən “abır-həya, ismət, utancaqlıq və bütün bunlara bağlı olaraq da eşq-məhəbbət qavram”ı sözügedən xalq mahnısının da konseptual məzmununu təşkil edir.

Beləliklə, çox zaman bir sadə geniş cümlə və ya yuxarıda göstərildiyi kimi, sadə quruluşlu mürəkkəb sintaktik bütövlərlə ifadə edilən atalar sözlərimiz daha ilk folklor mətnlərinin yarandığı “Animizim, totemizim və antropomorfizm epoxası”ndan “Mifologiya çağı”na keçid dönməndə ortaya çıxmışdır. Sözügedən “Sarı gəlin” xalq mahnısı isə öncəkilərdən fərqli olaraq artıq mürəkkəb quruluşlu sintaktik bütövlərlə ifadə olunur. Burada da sintaktik bütövləri təşkil edən sintaktik paralellər, atalar sözü örnəyində olduğu kimi, sadə cümlələrdən ibarətdir. Ancaq “Sarı gəlin” və heca vəznində yazılın digər qafyəli xalq şeirlərimiz sözügedən sələf-xələf münasibətləri kontekstində və ya türk epiq şerinin “bayatı, xalq mahnısı” kimi müxtəlif şəkillərinin şəkilləndiyi “Mifologiya çağı”ndan “Dastan epoxası”na keçid dönməndə yaranmışdır.

B. Mürəkkəb cümlə örnəyində:

(1)

85. Menin Manas kulunum

“**Attanamın, jortom!**” deyt,
“**Aliska sapar baram!**” deyt.
“**Medineni sıdırıp,**
çon Bukardı kıdırıp

90. **İt-Keçüüden keçem**” deyt,

“**Beş-Terekten ötom**”, deyt,
“Bejindegi Konurbayga
Barıp uruş salam”, deyt (Manas 1968: 18)

‘Mənim Manas qulum (yavrum)
“**Ata ninib gedərəm!**” deyir,
“**Uzaqlara səfərə çıxaram!**” deyir.
“**Mədinəni dolaşaram,**
böyük Buxaranı keçərəm,

İt-Keçüüden keçərəm” deyir,
“**Beş-Terekten keçərəm**” deyir,
“Bejindəki Konurbaya
Gedib savaş açaram” deyir’.

Yuxarıda “Manas” dastanı mətnindən sintaktik konstruksiyalar verilmişdir. Bu konstruksiyalar baş və budaq cümlələr arasındaki sintaktik bağlılığa görə müəyyənləşən konseptual-struktur modeldə işlənilir. Onlar subordinativ-obyekt mənalı mürəkkəb cümlə komponentlərinin təkrarlanması ilə qurulur. 85-ci və 90-cı sətirləri təşkil edən subordinativ-obyekt mənalı mürəkkəb cümlələrdə qara hərflərlə yazılan asılı komponentlər sintaktik paralellərdir. Həmin sintaktik paralellər məndə xəbərləri həmcins olan və təkrarlanaraq işlənilən baş cümlələrlə, daha doğrusu həm birinci, həm də ikinci halda tək bir cümlə ilə çevrələnir (Musaoğlu 2003: 18-19).

(2)

Küçələrə su səpmışəm,
Yar gələndə toz olmasın.
Elə gəlsin, elə getsin,
Aramızda söz olmasın

Samavara od salmışam,
Stəkana qənd salmışam.

Yarım gedib, tək qalmışam,
Nə əzizdir yarın canı!
Nə şirindir yarın canı!

Piyalələr irəfdədir,
Hər biri bir tərəfdədir.
Görməmişəm bir həftədir,
Nə əzizdir yarın canı,
Nə şirindir yarın canı! (“Küçələrə su səpmişəm” Azərbaycan xalq mahnısı).

Yuxarıda gətirilən örnəkdə diaxronik səciyyəli poetik-folklorik mətnləşmə prosesi də mürəkkəb cümlə komponentlərinin qafiyəli sıralaması ilə gerçəkləşmişdir. Qafiyəli sıralanma sözügedən mətndə sintaktik paralellik hadisəsinə əsasən qurulmuşdur. Göstərilən mətn-şəir parçasında birinci bəndin və ya mürəkkəb sintaktik bütövün 2, 3, 4 misraları əslində oxşar bir leksik tərkibdə gerçəkləşən sintaktik paralellərlə ifadə olunur. Şerin ilk iki misrası subordinativ-məqsəd mənalı mürəkkəb cümlədən və ya klassik terminologiya ilə ifadə etsək, məqsəd budaq cümləli tabeli mürəkkəb cümlədən ibarətdir. Burada baş cümlə öncə, budaq cümlə sonra gəlir. Baş cümlədə bağlayıcı söz və bağlayıcının yeri poetik tələbə görə fakultativdir. Əslində isə sözügedən mürəkkəb cümlə adı danişq dilində belə bir normativ-sintaktik quruluşda işləniləcəkdir: “Küçələrə su səpmişəm ki, yar gələndə toz olmasın”. Mətndə isə həmin mürəkkəb cümlə bir üslubi-sintaktik variant olaraq işlənilir. Mətn-şəir parçasının üçüncü və dördüncü misraları isə qismən çoxmənalı olan subordinativ-tərz-nəticə mənalı mürəkkəb cümlə və ya klassik terminologiya ilə ifadə etsək tərz budaq cümləli tabeli mürəkkəb cümlə ilə ifadə olunur. Baş cümlədə “elə” bağlayıcı sözü təkrarlanır.

Bələliklə, sözügedən şeir parçasının “Küçələrə su səpmişəm” şəklində işlənilən ilk cümləsi bütövlükdə mətnin kataforik, yəni öngöndərimli bir komponenti olaraq qiymətləndirilə bilər. Və həmin cümlə ilə mətnin sonrakı komponentlərində ifadə olunan fikrə işarə edilir. Birinci bəndin son misrası isə sözügedən durumda mürəkkəb sintaktik bütövün öncəki komponetlərində ifadə olunmuş ana fikri tamamlayan altgöndərimli və ya anaforik mətnlinqvistik göstəricidir.

Qeyd. Ümumürk mətni XX yüzilin 70-ci illərindən bəri türkoloji dilçilikdə struktur-semantik və müəyyən bir ölçüdə funksional baxımlardan mətnlinqvistik meyarlarla da araşdırılır. Bu araşdırmalarda ən çox mətni təşkil edən komponentlərin sintaktik və mətnlinqvistik sıralanması öyrənilir. Mətnin sərhədləri, məzmunu, “hökm-bilgi və cümlə-mətn” müstəvisində temaya və remaya ayrılması və mətn düzəldici struktural faktorlar göstərilir. Konkret mətn parçalarındaki cümlələrarası əlaqələr və həmin əlaqələri əvəzliliklərlə və digər dil vahidləri ilə yaranan faktorlar mətnquruculuğunun flektiv dillərdə öyrənilməsi təcrübəsinə əsasən müəyyənləşdirilir. Sonuncular anaforiklik və kataforiklikdən (Yun. anaphora-önə və arxaya göndərən; catarhoric reference: önə göndərmə elementi; anaphorik reference: önə və arxaya göndərmə elementi) ve koranaforiklik və korkataforiklik (co-reference: mətnin həm yuxarı, həm də aşağı hissələrinə göndərmə və göndərilmə faktorları) ibarətdir (ITƏC:49;231). Göründüyü kimi, linqvistik ədəbiyyatda mətn komponentlərini bir-birinə bağlayan konkret dil vasitələri anafora, anaforiklik və katafora, kataforiklik;

koranafora, koranaforiklik və korkatafora, korkataforiklik terminləri ilə adlandırılır. Həmin terminlər flektiv quruluşlu Hind-Avropa dillərinə aid mətnlərin komponentləri arsındakı struktur, semantik və funksional əlaqələri işarələyir. Bəzən bu terminlərlə ümumtürk mətninin komponentləri arasında əlaqə yaranan dil vasitələri göstərilərkən anafora//anaforiklik və katafora//kataforiklik terminlərinin işlədilməsində “fikir qarışığı və üslub anlaşılmazlığı” (Seçdirmə bizimdir- M. M) özünü göstərir. Birincilərin həm mətnin sonrakı, həm də öncəki hissələrinə bir “grammatik-semantik göndərmə götürə bilmə” özəlliyi vardır. İkincilər mətnin sonrakı hissələrinə “grammatik-semantik göndərmə”ni birincilərin işləniməsilə gerçəkləşdirir. Ümumtürk mətninin mətnlinqvistik quruluşu simmetrik və asimetrik-sintaktik xarakterli komponentlərin bir yerə yiğilaraq sıralanması ilə müəyyənləşir və sözügedən linqvistik terminlərin ümumtürk mətni komponentlərinin işrələnməsinə eynilə tətbiq olunması bir çox halda özünü doğrultmur. Buna görə də biz katafora və kataforiklik terminini, Türkiyə türkcəsində olduğu kimi, öngöndərən, öngöndərimli və öngöndərimlilik, anafora və anaforiklik terminini isə altgöndərən, altgöndərimli və altgöndərimlilik sözləri ilə ifadə edirik. Koranafora, koranaforiklik və korkatafora, korkataforiklik terminləri də, Türkiyə türkcəsində olduğu kimi, eşgöndərimli və eşgöndərimlilik “işçi termini” ilə əvəzlənmişdir. Əslində təklif olunan “işçi termin”lər birincilərlə paralel səviyyələrdə, sinonim ifadələr-işarələr olaraq işlədir. Və burada fikrin və ya ifadə olunan mesajın eşgöndərimli dil vahidləri ilə mətnin yuxarı və aşağı hissələrinə bərabər surətdə və proporsional olaraq götürülə və göndərildə bilməsi başa düşülür. Yuxarıda sözügedən bütün mətnüzəldici elementlər türkoloji dilçilikdə indiyə qədər həm tarixi yazılı abidələrin, həm də çağdaş mətnlərin kompozisiyası ilə əlaqədar olaraq müəyyən bir ölçüdə işıqlandırılmışdır (2012: 256-257).

“Küçələrə su səpmişəm” şeir-makromətnini təşkil edən digər mürəkkəb sintaktik bütövlərin komponentləri isə sadə cümlələrdən ibarət olan sintaktik paralellərlə ifadə olunur. Həmin mürəkkəb sintaktik bütövlərdə birinci və ikinci misralar mikromətnin *baş*, üçüncü misralar *orta*, hər iki bəndin sonunda təkrar olunan “nəqərat” isə sonluq-komponent yerində işlənilir.

Nəticə

Xalq mahnılarımız tariximizi, bu günümüzü və sabahımızı ifadə edən folklorik, poetik və musiqili mətnlərimizdir. Anadolu türkləri üçün “Türkü”, Qırğızlar üçün “Manas” nədirse, Azərbaycanlılar üçün də xalq mahnısı odur. Mahnilar sadəcə Azərbaycanlıların deyil, bütün xalqların həyatında önəmli bir yerə sahibdir. Məsələn, rus bilinaları, Ukrayna dumaları, ispan romanseroları kimi. Bir sözlə, “Mahnı xalqın mənəviyyatı, daxili aləmi, fikri, hissi, düşüncələri, istirabları, sevinc və kədəridir, mahnı xalqın özüdür. Mahnilarına görə xalqın həyat tərzini, toyunu, yasını, mübarizəsini müəyyənləşdirmək mümkündür” (Əfəndiyev 1992: 22.). Buna görə xalq mahnılarımızın günümüzdə çox ciddi bir tarixi-, folklorik-, ədəbi-, linqvistik və konseptual-filoloji təhlilə ehtiyacı vardır. Həmin təhlil milli-mənəvi dəyərlərimizi və ya bizi biz edən etnik-, etnoqrafik- və demoqrafik-konseptual bütünlüğümüzü təşkil edən milli mentalitetimizin hərtərəfi olaraq öyrənilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir. Belə bir təhlil həm də hər cür milli-mənəvi dəyərlərimizə, torpaqlarımıza, ədəbi abidələrimizə, rəqslerimizə və xalq mahnılarımıza sahib çıxmaq istəyən bədxah qonşularımız üçün də çox layiqli bir elmi-filoloji cavab olar!

Ədəbiyyat

- Abdullayev K. M. 1999, *Azərbaycan dili sintaksisinin nəzəri problemləri*, Ali məktəblər üçün dərs vəsaiti, “Maarif” Nəşriyyatı, Bakı, 281 s.
- Abdullayev K. M., Məmmədov A. Y., Musayev M. M., Üstünova K., Novruzova N. S., Hüseynov Ş. Q., Rzayeva G. N., Hacıyeva K. B., Ziyadova L. Z., Fətəliyeva S. Q., Nağıyeva G. Q., Məhərrəmova G. A., Zeynalova Ş. T., Səlimova F. Q., Məhərrəmova V. H. 2012, *Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər*, (Dərs vəsaiti), Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Slavyan Universiteti, Bakı, 605 s.
- Cəfərli M. 2007, *Xalq mahnılarının folklor janrı kimi poetik-semantik xüsusiyyətləri*.-FOLKLOR/EDEBİYAT. Halkbilim, İletişim, Antropoloji, Arkeoloji, Sosyoloji, Müzik, Tarih, Edebiyat: 2007/3, Nahçıvan Özel Sayısı, s.17-23.
- Əsfəndiyev P. 1992, *Azərbaycan şifahi xalq ədəbiyyatı*, Ali məktəblər üçün dərslik, “Maarif” Nəşriyyatı, Bakı.
- Жирмунский В. М. 1974, *О тюркском народном стихе. Некоторые проблемы теории*. -Тюркский героический эпос. Издательство “Наука”, Ленинградское отделение, Ленинград.
- ЛЭС: Лингвистический энциклопедический словарь, Москва, “СОВЕТСКАЯ ЭЦИКЛОПЕДИЯ”, 1990, 683 с.
- Манас 1968, *Кыргыз элинин батырлык эпосу*, 2- китей, Москва, 685 с.
- Min bir mahni 2007, Rafiqin mahni kitabı, Bakı, 624 s.
- M. Musayev M. M. 2011, *Türk ədəbi dillərində mürəkkəb cümlə sintaksi*, Dərs vəsaiti, Bakı, 2011, 401 s.
- Musaoglu M. M. 2002a, *Ortaq türk atalar sözləri*. Dədə Qorqud, Elmi-ədəbi toplu, Azərbaycan Milli Elmlər Akademiyası, Dədə Qorqud adına “Folklor” Elmi-Mədəni Mərkəzi, 2002/III (4), Bakı, s. 130-143.
- Musaoglu M. M. 2002b, *Türkolojinin Çeşitli Sorunları Üzerine Makaleler-İncelemeler*; T. C. Kültür Bakanlığı Yayınları, Ankara, 320 s.
- Musaoglu M. M. 2003; *Türk Folklorik Metinlerinin Ontolojik-Folklorik Temelleri – Dil Dergisi*, Sayı: 118, Ocak-Şubat, Ankara Üniversitesi Basımevi, Ankara, 2003. s...
- Musaoglu M. M. 2011, *Kamal Abdulla Mətninin Konseptual-Lingvistik Təhlilinə Giriş*. Dil Araştırmaları, Uluslar arası hakemli dərgi, Sayı: 8 Bahar 2011, s. 31-49.
- Nəbiyev A. 2002, *Azərbaycan xalq ədəbiyyatı*, I hissə, Ali məktəb tələbələri üçün dərslik, “TURAN” Nəşrlər Evi, Bakı.
- Поповская (Лисоченко) Л. В. 2006, *Лингвистический анализ художественного текста в сузде*, Высшее образование, Ростов-на-Дону, Феникс, 510 с.
- Radloff W. *Türkierin Kökleri, Dilleri ve Halk Edebiyatından Denemeler*. II Cilt, 810 s. Ankara, EKAV Eğitim ve Kalkınma Vakfı, s. 10-13.
- Стариченок 2008, *Большой лингвистический словарь*. Ростов-на-Дону, Феникс, 811 с.
- Türkçe Sözlük 2005, 10. Baskı, Türk Dil Kurumu, Ankara, 2244 s

SUMMARY

On Our Folk Songs

Folk songs have been drawing attention since 19th century AC in Azerbaijan. M. F. Ahundov, F. Köçerli, B. Memmedov, Ü. Hacıbeyli and great leader Haydar Aliyev made important comments on the folk songs. Folk songs are musical oral texts that are poetic-folkloric. Composed by minstrels at first, these texts have been verbalized then by our greatest singers. It is assumed that Cabbar Qaryağdioğlu, lived between 19th – 20th centuries AC, composed more than 500 folk songs, writing the most of the lyrics himself. For today, it is known that Elibaba Memmedov has animated many of the public folk songs. The rhyme in the lines of many folk songs are developed by the syntactic parallels. Syntactic parallels enable the homoionym in any essay text to be expressed via sentences and sentence components that are specified by the same grammatical criteria. The lines of the folk songs “Sarı Gelin” and “Küçelere su sepmişem” that are studied in this paper develop rhyme as a result of the syntactic parallels. The first, second and fourth lines in the verses of the text of the folk song “Sarı Gelin” are expressed by the syntactic parallels. The folk song “Küçelere su sepmişem” becomes a text by the rhyme order that are expressed by the syntactic parallels of the second, third and fourth lines in the first verse; and the first, second and third lines in the second and third verses. The texts of the folk songs are developed by the special builder signs of semiotics. With these signs in a direct or indirect way, the love, wishes, belief in future and sincerity of the folk are pointed at in our folk songs. The text building signs that are mentioned above express the emotions like “love, romance and longing” that take place in the map of the Azerbaijani concept world very clearly via the syntactic, semantic and pragmatic criteria.